

# Bakıda ilk dəfə...



*Günel Abbas*

İnsan cəmiyyetinin yarandığı dövrlərdə dünya dillerinin sayı olduqca az idi. Daha sonra bir dil arasında bölünmə baş verərək bir dildən onurlarla dillər yaranıb. Təbii haldə ki, dillərin yaranma prosesi zamanı da onlara dil məhv olub. Beləliklə, dünyada 3500-dən çox dil meydana gelib.

Həmin dillərin ekseriyəti bir kökdən yarandığı üçün qohum dillər hesab olunur. Qohum dillərin isə hamisəna birlikdə dil ailəsi deyilir. Azərbaycan dili türk dilləri ailə-

mən dili, qazaq dili, Azərbaycan dili və Türkiye türkcəsi yaranır. Qırçıq dilindən qazax, qırğız, tatar, başqırd, qumuq və s. dillər yaranır. Qarluq dilindən özbək, uyğur, salur və s. dillər yaranır. Dil şaxələrinə dil qrupları da deyilir. Azərbaycan dili, Türkiye türkcəsi, türkmən dili, qazaq dili oğuz qrupunu təşkil edir. Oğuz dili qrupuna aid olan dillər hər zaman tədqiqatların əsas obyekti olub. Bu türk dili ailəsi haqqda çoxsaylı konfranslar, simpoziumlar, iclaslar təşkil olunur. Hər il Türkiye'də keçirilən Oğuz Türkçəsi

sinə daxildir. Qohum dillərin yaranması ağacın qol-budağa ayrılma-sına bənzeyir. Məsələn, qədim ulu türk dili bu dillərə ayrılır: oğuz dili, qırçıq dili, qarluq dili və s. Sonra isə bu dillər də öz növbəsində ayrı-ayrı dillərə ayrılır.

Oğuz dilindən türk-mən dili, qazaq dili, Azərbaycan dili və Türkiye türkcəsi yaranır. Qırçıq dilindən qazax, qırğız, tatar, başqırd, qumuq və s. dillər yaranır. Qarluq dilindən özbək, uyğur, salur və s. dillər yaranır. Dil şaxələrinə dil qrupları da deyilir. Azərbaycan dili, Türkiye türkcəsi, türkmən dili, qazaq dili oğuz qrupunu təşkil edir. Oğuz dili qrupuna aid olan dillər hər zaman tədqiqatların əsas obyekti olub. Bu türk dili ailəsi haqqda çoxsaylı konfranslar, simpoziumlar, iclaslar təşkil olunur. Hər il Türkiye'də keçirilən Oğuz Türkçəsi

## Beynəlxalq Oğuz Türkçəsi konfransı keçiriləcək

Konfransı bu tədbirlər arasında xüsusi fərqlənir.

Yeri gəlmışkən, sözügedən konfransın bu il ilk dəfə Bakıda keçirilməsi planlaşdırılıb. Bu barədə sentyabrın 6-da AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin sədrliyi ilə akademiyada yeni iş mövsümünün başlaması münasibətilə qarşıda duran vəzifələrə həsr olunmuş müşavirədə məlumat verilib. AMEA-dan bildirilib ki, tədbirdə çıxış edən akademik İsa Həbibbəyli "Heydər Əliyev İli" çərçivəsində AMEA-nın Humanitar və İctimai Elmlər bölməlerinin alımları tərəfindən görkəmli dövlət xadiminin zəngin irsinə həsr olunmuş genişmiy়aslı tədqiqatlar aparıldılarını və hər biri fundamental monoqrafik əsər olmaqla, 29 kitabın işq üzü gördüğünü söyləyib. Həmçinin bu günlərdə İsa Həbibbəylinin Türkiye'ye səfəri zamanı qardaş ölkədeki elmi qurumlarda keçirdiyi görüşlər barədə müşavirə iştirakçıları məlumatlandırılıb.

Müşavirədə Rəyasət Heyətinin üzvləri, akademiklər - Arif Həşimov, İbrahim Quliyev, Rasim Əliquliyev, Dilqəm Tağıyev, Tofig Nağıyev, Gövhər Baxşəliyeva çıxış edərək müzakirəyə çıxarılan məsələlər ətrafinə fikir və təkliflərini səsləndiriblər.

Akademik Gövhər Baxşəliyeva "Yeni Azərbaycan" a açıqlamasında bildirib ki, Atatürk Kültürü, Dil və Tarix Yüksək Qurumunun tərkibinə daxil olan Dil Qurumunun

hər il ənənəvi olaraq keçirdiyi Beynəlxalq Oğuz Türkçəsi Konfransı bu ilin sentyabr ayında qurumun tarixində ilk dəfə olaraq Türkiyədən kənarda, Azərbaycanda AMEA ilə birgə keçiriləcək: "Qeyd edim ki, beynəlxalq konfrans Ümummilli Lider Heydər Əliyevin və Türkiye Cumhuriyyətinin 100 illik yubileyinə həsr ediləcək. Ümumilikdə cari ilin sonuna kimi bu istiqamətdə 40-a yaxın nəşrin çapı nəzərdə tutulur və ərsəyə gətirilmiş əsərlər dekabr ayında AMEA-da "Heydər Əliyev İli" nə həsr olunmuş Rəyasət Heyətinin genişləndirilmiş iclasında geniş ictimaiyyətə təqdim olunacaq".

G.Baxşəliyeva bildirib ki, hər il müətəmadi olaraq Türkiyədə keçirilən konfransın əsas məqsədi qədim oğuz türkcəsinin və türk yazılarının tədqiqatı ilə məşğul olan alımları bir araya getirmək və fikir mübadiləsi üçün əlverişli platforma yaratmaqdır:

"2023-cü ildə bütün Türk Dünyası üçün böyük dəyərə sahib önemli ildöñümləri qeyd olunur. Qədim türk yazısı da ortaq keçmişin xəzinəsinin açarı kimi tariximizdə mühüm yer tutur. Hazırda türk yazısının 130 illik tarixində mühüm araşdırmalar və yeniliklər var. Bu 130 illik yol davamlı araştırma və kəşflərlə müşayiət olunub. Bu yoluñ bir parçası kimi biz konfransı təşkil edərək, qədim

türk yazılısı ilə bağlı biliklərimizi dərinləşdirməyə çalışacaqıq".

Akademik qeyd edib ki, konfransda iştirakçılar öz tədqiqatlarını, türkologianın formalşamasına töhfə verən fikir və təkliflərini səsləndirəcəklər: "Bundan əlavə, türk dili-nin tarixi və xüsusiyyətləri, yayılma sahələ-



**Gövhər Baxşəliyeva:  
Türk yazısının 130 illik tarixində  
mühüm araşdırmalar və yeniliklər var**

ri, çağdaş türk dilləri ilə davamlılığı, o dövrün digər dilləri (Çin, Soqdi, Monqol və s.) ilə qarşılıqlı əlaqəsi ilə bağlı xüsusi panellər keçirilə bilər. Konfransda qədim türk ədəbiyyatı, folkloru, mədəniyyət və incəsənəti, türk dövlətlərinin görkəmli simaları, arxeoloji qazıntılar kimi mövzular müzakirə olunacaq".